

UOT 581.1

DUZLULUQ ŞƏRAİTİNDƏ ARPA VƏ LOBYA TOXUMLARININ CÜCƏRMƏSİNİN İLKİN FİZİOLOJİ PROSESLƏRİ

M.H.NƏCƏFLİ, N.F.ALİYEVA, F.K.ƏLİYEVA

Bakı Dövlət Universiteti

mohoubbatneceflı@gmail.com

Tədqiqat işində duzluluq şəraitində arpa və loba toxumlarının cücərməsi zamanı ilkin fizioloji proseslər olan suyun udulmasının kinetik qanunauyğunluqlarının nəticələri verilmişdir. Göstərilmişdir ki, loba və arpa toxumları tərəfindən suyun udulması ilk 3 saatda daha intensiv gedir, sonradan zəifləsə də, təxminən 9 saatdan sonra yenidən intensivləşir. 36 saat müddətində $1,0\text{ M NaCl}$ mühitində saxlanılmış loba toxumlarında suyun udulması kontrolla mü-qayisədə 33,6 %, arpa toxumlarında isə 50,2 % azalmışdır. Toxumlar tərəfindən suyun udulması Na_2SO_4 duzunun təsirindən kəskin azalır. Buna səbəb kimi anionların suyun udulmasına təsiri göstərilmişdir. Büttövlükdə suyun toxumlar vasitəsilə udulmasında xüsusi membran daşıyıcılarının olması bildirir.

Açar sözlər: Osmos, diffuziya, hidratlaşma, duzluluq, akvaporinlər, toxumun şışmə fazaları.

Bitkilər böyümə və inkişaf zamanı mühitin bir çox stress faktorları ilə qarşılaşırlar. Biotik və abiotik mənşəli olan bu stress faktorları bitkilərdə fizioloji və biokimyəvi proseslərə mənfi təsir göstərirlər. Bitkilər belə mənfi təsirləri azaltmaq və ya qarşısını almaq üçün molekulyar müdafiə mexanizmlərinə malikdirlər. Duzların təsir mexanizmi integrallı xarakterli olub, bir çox amillərin bitkilərə eyni zamanda təsirini nəzərdə tutur. Xarici mühitin osmotik təzyiqi və məhluldakı ionların zəhərli təsiri bu amillər içərisində əsas rol oynayır. Eyni zamanda $\text{Na}-\text{un}$ çox mənimşənilməsi hüceyrəyə toksiki təsir göstərməklə yanaşı, ilkin fizioloji proseslərə mənfi təsir edir [8].

Duzluluq bitkilərin böyümə və inkişafına təsir edən əsas mühit faktorlarından biri olmaqla, bitkinin inkişafına bir neçə yolla təsir edir [1]. Duzluluq bitkilərin böyüməsinə təsir edən suyun udulmasını azaldır [2]. Duzluluğun böyümə üzərində olan digər təsirləri yarpaqlarda toksiki səviyyədə yığılması və fotosintetik qabiliyyəti aşağı salması, eyni zamanda böyüyən toxumalara mənfi təsir edərək, böyüməni zəiflətməsidir [16].

Toxumların formallaşması dövründə suyun miqdarı tam yetişmə fazasında azalır ki, nəticədə maddələr mübadiləsinin intensivliyi zəifləyərək minimal səviyyəyə enir. Yalnız əlavə su udduqdan sonra toxumun tərkibindəki ehtiyat

qida maddələrinin hidrolizi və yeni birləşmələrin sintezi başlayır, ribosomların, mitokondrilərin, nuklein turşularının və zülalların aktivləşməsi baş verir. Toxumun şışmə prosesinin birinci saatlarından başlayaraq su zülalların tərkibinə daxil olur və onların hidratlaşmasına səbəb olur [4].

XIX əsrin sonunda Şimper tərəfindən irəli sürülmüş nəzəriyyəyə görə, duzların bitkilərə zərərli təsiri, əsas etibarilə, torpaq məhlulunun yüksək osmotik təzyiqi ilə əlaqədardır. Bu zaman suyun bitki orqanizminə daxil olması prosesi zəiflədiyindən torpaqda fizioloji quraqlıq adlanan şərait yaranır. Osmotik nəzəriyyə sonralar bir çox tədqiqatçılar tərəfindən qəbul olunmuşdur [17].

Toxumların duzlu məhlullarda zəif cücməsi və ya heç cücməməsini rus alimi M.A.Kutimskaya [7] başqa cür izah etməyə çalışmışdır. Onun fikrincə cücmən toxumlar tərəfindən suyun udulması iki mərhələdə gedir. Birinci mərhələdə (şışmə) toxumlar suyu tərkiblərində kolloidlərin yüksək olan şışməsi nəticəsində udur ki, bunun hesabına toxumlar tərəfindən suyun udulması təxminən 60%-dir. Qalan suyun (40%) udulması isə ikinci mərhələdə, hüceyrə şirəsi maddələrinin osmotik təzyiqi hesabına udulur. Şişən toxumlarda suyun udulması, toxumların daxilində fermentativ proseslərin sürətlənməsi sayəsində kolloid maddələrin şışməsi və osmotik təzyiqin yüksəlməsi hesabına əldə edilir [11]. Duzların bitkilərə toksiki təsirinin öyrənilməsi göstərmişdir ki, bitkilərə NaCl-un toksiki və osmotik təsirinin mannitin köməyilə fərqləndirilməsi zamanı Cl^- ionlarının spesifik təsiri aydın şəkildə görünür [9].

Osmolitlərin qatlılığının artması qeyri-üzvi duzların əlavə olaraq daxil olması və ya üzvi maddələrin sintezi hesabına baş verir [6]. Eyni zamanda ədəbiyyatda stress zamanı bitkilərin yaşamásında prolinin əhəmiyyətli rolü haqqında kifayət qədər məlumatlar var [18, 5, 3].

Qeyd etmək lazımdır ki, bitkilərdə ion kanalları ilə yanaşı, suyun daşınması üçün xüsusi su kanalları (akvoporinlər) da aşkar olunmuşdur [14]. Bir sıra tədqiqatçılar aşkar etdilər ki, bitkilər üçün vacib olan bu kanalların aktivliyi müxtəlif fizioloji şəraitdə dəyişə bilər [12]. Bir neçə akvoporinlər ammonium, hidrogen peroksid daşıya bilir. Mühitdə Ca^+ - un miqdarı azaldıqda və pH aşağı olduqda su üçün kanalların keçiriciliyi aşağı düşür. Mühitdə çoxlu miqdarda osmotik aktiv maddə olduqda akvaməsamələrdə deformasiya baş verir və su üçün keçiricilik zəifləyir. Quraqlıq, anoksiya və duzluluq akvaporinlərin aktivliyini zəiflədir [13].

Toxumların formallaşması müddətində suyun miqdarı tam yetişmə fazasında toxumda azalaraq elə bir minimuma çatır ki, həmin miqdarda maddələr mübadiləsinin intensivliyi zəifləyərək minimum səviyyəyə enir. Təcrübələr göstərir ki, quru toxumlarda olan suyun miqdarı (təqribən 10-13%) toxumların cücməsini təmin edə bilmir. Belə toxumların cücməsi üçün onlar əlavə rütubət udmalı və şışməlidirlər.

Tədqiqatın əsas məqsədi ekstremal duzluluq şəraitində arpa və lobya toxumları tərəfindən suyun udulmasının kinetik qanuna uyğunluqlarının öyrənilməsidir.

Tədqiqat metodu və obyektləri

Tədqiqat obyekti kimi birləpəli bitkilərdən arpa, ikləpəli bitkilərdən isə lobya toxumlarından istifadə olunmuşdur. Toxumlar seçildikdən sonra 10 ədəd olmaqla Petri qabı və ya fotoküvetlərin üzərində süzgəc kağızı ilə su və ya müxtəlif duz məhlullarında ($0,2\text{-}1,0 \text{ M NaCl}$ və Na_2SO_4) isladılmışdır. 12 saatdan sonra toxumlar küvetlərə keçirilmişdir. Bu zaman toxumların üstündəki süzgəc kağızının yanları açıq saxlanılmışdır ki, bu da aerasiya şəraitini yaxşılaşdırmağa imkan verir. Təcrübənin variantlarına uyğun olaraq, müxtəlif vaxtlarda (15 dəq, 30 dəq, 60 dəq, 90 dəq, 3 saat-36 saat) toxumlar maqqaşla ehtiyatla götürülüb, quru süzgəc kağızına bükülür və (bir qramlıq) burma tərəzidə çəkildikdən dərhal sonra özünün nömrələnmiş yerinə qoyulur. Təcrübələr otaq temperaturunda ($20\pm3^\circ\text{C}$ -də) aparılmışdır.

Nəticələr və onların müzakirəsi

Bitkilərdə bioloji proseslərdə su təkcə polyar həllədici kimi yox, həm də bilavasitə kimyəvi komponent kimi iştirak edir. Hüceyrəyə daxil olan su ilk növbədə hidratlaşmanın həyata keçirir. Bu isə duzun tərkib hissəsi kimi kation və anionların xarakterində asılıdır. Belə ki, bəzi duzlarda, o cümlədən NaCl -da Na^+ kationu müsbət, xlor isə mənfi hidratlaşdırıcı olduğu halda, Na_2SO_4 -də isə hər ikisi müsbət hidratlaşdırıcı ionlardır [10].

Bitkilərə zərərli təsir göstərən natrium-xlorid duzlarıdır. Belə ki, bitkilərə zərərli təsir göstərən həm natrium, həm də Cl^- ionlarıdır [15]. Bundan əlavə natrium yüksək qatılılığı torpağın strukturuna neqativ təsir göstərir [19]. Bunuyla əlaqədar olaraq tədqiqat işində suyun bitki toxumları tərəfindən normal duzluluq şəraitində udulmasının kinetik qanuna uyğunluqlarının öyrənilməsi vacib məsələ kimi qarşıya qoyulmuşdur. Toxumlara suyun daxil olması oksidləşmə-reduksiya reaksiyalarının kəskin işə salınması üçün ilkin şərt sayılır. Məhz buna görə də tədqiqat işində həm normal (kontrol-su), həm də duzlarının (NaCl , Na_2SO_4) müxtəlif qatılıqlarında suyun quru toxumlar tərəfindən müxtəlif vaxt intervallarında udulmasının kinetik qanuna uyğunluqları tədqiq edilib. Əvvəlcə quru toxumlar adı şəraitdə (kontrol-su) isladılıb və suyun udulmasının kinetikası öyrənilib. Şəkil 1, 2, 3 və 4-dən aydın olur ki, lobya və arpa toxumlarında şısmə zamanı suyun udulması üçfazalı xarakter daşıyır. Bu fazaların hər biri müəyyən proseslə limitlənir.

Şısmənin I fazası fiziki proses olub, sərf diffuziya ilə limitlənir. II faza isə osmotik proseslərlə əlaqədar olub, biokimyəvi proseslərlə limitlənir (hidrolitik fermentlərin aktivliyinin artması, zülalların sintezinin artması və s.). Şısmənin III fazası isə fizioloji-biokimyəvi proseslərin kəskin artması ilə səciyyələnir (tənəffüsün sürətlənməsi, böyümənin sürətinin artması və s.). Lobya və arpa toxumları ilə aparılan təcrübələrdə müəyyən edildi ki, suyun udulması ilk 3 saatadək sürətlə gedir, sonradan bu proses bir qədər yavaşışır. Təxminən 9 saatdan sonra suyun udulması yenidən intensivləşir. Toxumlar tərəfindən su-

yun udulmasındaki fazalılıq, toxumlarda olan kompartmentlərlə əlaqədardır. Belə kompartmentlıq, toxumun qabığı, aleyron təbəqəsi və endosperm he-sabına meydana çıxır. II və III fazalardan fərqli olaraq, I fazada suyun udulması ilk dəqiqələrdə daha sürətlə gedir və sonrakı dəqiqələrdə nisbətən yava-şıyır. Bu onu göstərir ki, suyun udulmasının I fazasındaki limitləşdirici amil diffuziyadır.

**Cədvəl 1
Lobya və arpa toxumları tərəfindən adi şəraitdə (kontrol-su) müxtəlif vaxt intervallarında suyun udması (mq-la) $t=26^{\circ}\text{C}$**

	Quru toxumların çəkisi,mq	Dəqiqə				Saat					
		15	30	60	90	3	6	9	12	36	
Lobya	760	5±0,03	11±0,05	16±0,02	21±0,03	88±0,01	140±0,2	246±0,03	436±0,05	672±0,03	732±0,07
Arpa	59±2,5	2,3±0,05	2,7±0,05	4,2±0,1	4,8±0,1	6,6±0,3	9,5±0,3	13,5±0,6	16,1±0,4	23,2±0,9	31,3±1,2

Cədvəl 1-dən aydın olur ki, lobya toxumları 15 dəqiqə müddətində 5 mq; 36 saatdan sonra isə 732 mq su udmuşdur. Arpa toxumları isə öz çəkilərini 15 dəqiqə müddətində 2,3 mq; 36 saatdan sonra isə 31,3 mq artmışdır. Bu müqayi-sədən aydın olur ki, lobya toxumları arpa toxumlarına nisbətən suyu daha sürətlə udur.


Tədqiqatın növbəti mərhələsində toxumlar duzların (NaCl , Na_2SO_4) müxtəlif qatılıqlı mühitlərində isladılmış və müxtəlif saat intervallarında çəkilmişdir. Əvvəlcə lobya və arpa toxumları NaCl düzündə (0,2 M; 0,4 M; 0,6 M; 0,8 M; 1,0 M qatılıqlarında) isladılmışdır. Şəkil 1 və 2- dən görünür ki, toxumlar NaCl -un müxtəllif qatılıqlarında belə suyu udmalarını davam etdirirlər. Lakin qatılıq artdıqca suyun udulması kontrola nisbətən zəifləyir. Duzların qatılığı artdıqca suyun udulmasının azalması müsbət hidratlaşdırıcı ionların suyun hərəkətliyini aşağı salmasıdır.

**Cədvəl 2
 NaCl duzunun lobya toxumlarında müxtəlif vaxt intervallarında suyun udulmasına təsiri (mq-la) $t=23^{\circ}\text{C}$**

Duzun Qatılığı	Quru toxumların çəkisi,mq-la	Dəqiqə				Saat					
		15	30	60	90	3	6	9	12	36	
Kontrol 0,2M	760	5±	11±	16±	21±	88±	140±	246±	436±	672±	732±
	758	4,5±	8,6±	14,1±	19,1±	61±	96±	176±	446±	661±	696±
0,4M	745	3,6±	6,6±	12,6±	16,2±	54±	88±	161±	394±	596±	618±
0,6M	730	3,4±	6,1±	11,8±	15,3±	48±	85±	154±	352±	494±	583±
0,8M	740	3,3±	5,8±	11,4±	14,8±	46±	83±	141±	305±	391±	506±
1,0M	772	3,2±	5,4±	11,1±	14,1±	44±	79,1±	111±	298±	358±	486±

Qeyd. Dəqiqlik göstəricisi 5%-dən aşağıdır.

Cədvəl 2-dən göründüyü kimi, kontrolda suyun udulması 15 dəqiqə müddətində 5 mq, 36 saat müddətində isə 732 mq-dırsa, NaCl-un 0,2 M qatılığında suyu udması 15 dəqiqə müddətində 4,5 mq, 36 saatdan sonra 696 mq olmuşdur. Lobya toxumları NaCl-un 0,4 M qatılığında 15 dəqiqə müddətində 3,6 mq, 36 saat müddətində isə 618 mq; NaCl-un 0,6 M qatılığında 15 dəqiqə müddətində 3,4 mq, 36 saat müddətində 583 mq; NaCl-un 0,8 M qatılığında 15 dəqiqə müddətində 3,3 mq, 36 saat müddətində 506 mq; NaCl-un 1,0 M qatılığında 15 dəqiqə müddətində 3,2 m, 36 saat müddətində 486 mq su udmuşdur.



Şək. 1. Müxtəlif qatılıqlı NaCl mühitlərində saxlanılmış lobya toxumlarında suyun udulmasının zamandan asılılığı. K- kontrol, 1. 0,2 M NaCl, 2. 0,4 M NaCl, 3. 0,6 M NaCl, 4. 0,8 M NaCl 5. 1,0 M NaCl. Quru toxumların orta çəkisi 750 mq, temperatur 23°C .

Cədvəl 3


NaCl duzunun arpa toxumlarında müxtəlif vaxt intervallarında suyun udulmasına təsiri (mq-la) $t=23^{\circ}\text{C}$

Duzun qatılığı	Quru toxumların çəkisi, mq	Dəqiqə				Saat					
		15	30	60	90	3	6	9	12	24	36
Kontrol	59±2,5	2,3±0,05	2,7±0,05	4,2±0,1	4,8±0,1	6,6±0,3	9,5±0,3	13,5±0,6	16,1±0,4	23,2±0,9	31,3±1,2
0,2M	56±2,5	2,1±0,05	2,3±0,05	3,7±0,09	4,3±0,1	5,5±0,25	9,1±0,3	12,6±0,5	14,1±0,6	21,1±0,8	27,4±1,1
0,4M	54±	1,8±0,05	2,2±0,05	3,5±0,08	4,1±	4,9±	8,8±	11,4±	13,6±	18,6±	25±
0,6M	55±	1,6±0,04	2,1±0,05	3,1±0,07	3,7±	4,7±	8,4±	9,4±	12,4±	16±	22±
0,8M	57±	1,5±0,04	2,0±0,04	2,9±0,07	3,5±	4,6±	8,1±	8,3±	11,5±	14,2±	17,3±
1,0M	56±	1,4±0,04	1,8±0,05	2,6±0,06	3,1±	4,4±	7,4±	7,5±	10,1±	12,6±	15,6±

Qeyd. Dəqiqlik göstəricisi 5%-dən aşağıdır.

Cədvəl 3-dən aydın görünür ki, arpa toxumunda NaCl-un 0,2M qatılığında belə suyun udulması zəifləmişdir. Əgər kontrolda (su) 15 dəqiqə müddətində 2,3 mq, 36 saat müddətində 31,3 mq-dırsa, NaCl-un 0,2 M qatılığında suyu udması 15 dəqiqə müddətində 2,1 mq, 36 saatdan sonra 27,4 mq olmuşdur. NaCl-un 0,4 M qatılığında 15 dəqiqə müddətində 1,8 mq, 36 saat müddətində 25 mq; NaCl-un 0,6 M qatılığında 15 dəqiqə müddətində 1,6 mq, 36 saat

müddətində isə 22mq; NaCl-un 0,8 M qatılığında 15 dəqiqə müddətində 1,5 mq, 36 saat müddətində isə 17,3 mq su udmuşdur.



Şək. 2. Müxtəlif qatılıqlı NaCl mühitlərində saxlanılmış arpa toxumlarında suyun udulmasının zamandan asılılığı. K- kontrol, 1. 0,2 M NaCl, 2. 0,4 M NaCl, 3. 0,6 M NaCl, 4. 0,8 M NaCl, 5. 1.0 M NaCl. Quru toxumların orta çəkisi 58,6 mq, temperatur 23°C .

Cədvəl 4-dən aydın görünür ki, kontrolda suyun udulması 15 dəqiqə müddətində 5 mq, 36 saat müddətində 732 mq-dırsa, Na_2SO_4 -un 0,2 M qatılığında suyu udması 15 dəqiqə müddətində 4,4 mq, 36 saatdan sonra 681mq olmuşdur. Na_2SO_4 -ün 0,4 M qatılığında 15 dəqiqə müddətində 3,3 mq, 36 saat müddətində 608 mq; Na_2SO_4 -ün 0,6 M qatılığında 15 dəqiqə müddətində 3,2 mq, 36 saat müddətində 561 mq; Na_2SO_4 -un 0,8 M qatılığında isə 15 dəqiqə müddətində 3,2 mq, 36 saat müddətində 494 mq su udmuşdur. Loba toxumlarının Na_2SO_4 -un 1,0 M qatılığında 15 dəqiqə müddətində 3,1 mq, 36 saat müddətində 440 mq su udmuşdur.

Cədvəl 4


Müxtəlif qatılıqlı Na_2SO_4 duzunun lobya toxumları tərəfindən suyun udulmasına təsiri (mq-la) t- 23°C

Duzun qatılığı	Quru toxum ların ort. çəkisi:	Dəqiqə				Saat					
		15	30	60	90	3	6	9	12	24	36
Kontrol	760±	5±	11±	16±	21±	88±	140±	246±	496±	673±	732±
0.2M	740±	4,4±	8,1±	13±	18±	60±	91±	171±	441±	641±	681±
0.4M	730±	3,3±	6,2±	12,1±	15,3±	51±	86±	160±	394±	583±	608±
0.6M	770±	3,2±	5,7±	11,4±	14,9±	44±	81±	151±	321±	481±	561±
0.8M	745±	3,2±	5,4±	11,2±	14,1±	43±	74±	141±	301±	401±	494±
1.0M	765±	3,1±	5,1±	11±	13±	41±	71±	126±	281±	330±	440±

Qeyd. Dəqiqlik göstəricisi 5%-dən aşağıdır

Cədvəl 5-dən göründüyü kimi, arpa toxumunda Na_2SO_4 -un 0,2M qatılığında belə suyun udulması zəifləmişdir. Əgər kontrolda (su) 15 dəqiqə müddətində 2,3 mq, 36 saat müddətində 31,3 mq-dırsa, arpa toxumlarının Na_2SO_4 -un

0,2 M qatılığında suyu udması 15 dəqiqə müddətində 2,1 mq, 36 saat müddətində 24,3 mq su udmuşdur. Arpa toxumlarının Na_2SO_4 -un 0,6 M qatılığında 15 dəqiqə müddətində 1,5 mq, 36 saat müddətində 19,6 mq su udmuşdur.



Şək. 3. Müxtəlif qatılıqlı Na_2SO_4 mühitlərində saxlanılmış lobya toxumlarında suyun udulmasının zamandan asılılığı. K- kontrol, 1. 0,2 M Na_2SO_4 , 2. 0,4 M Na_2SO_4 , 3. 0,6 M Na_2SO_4 , 4.0,8 M Na_2SO_4
5. 1.0 M Na_2SO_4 . Quru toxumların orta çəkisi 751,6 mq, temperatur 23°C .


Cədvəl 5

Na_2SO_4 duzunun arpa toxumlarında müxtəlif vaxt intervallarında suyun udulmasına təsiri (mq-la) $t=23^\circ\text{C}$

Duzun qatılığı	Quru toxumların çəkisi, mq	Dəqiqə				Saat					
		15	30	60	90	3	6	9	12	24	36
Kontrol	$59 \pm 2,5$	$2,3 \pm 0,05$	$2,7 \pm 0,05$	$4,2 \pm 0,1$	$4,8 \pm 0,1$	$6,6 \pm 0,3$	$9,5 \pm 0,3$	$13,5 \pm 0,4$	$16 \pm 0,4$	$23,2 \pm$	$31,3 \pm 1,2$
0.2M	$60 \pm 2,5$	$2,1 \pm$	$2,2 \pm$	$3,5 \pm$	$4,3 \pm$	$5,4 \pm$	$9,0 \pm$	$11,5 \pm$	$13,7 \pm$	$18,8 \pm$	$26,5 \pm$
0.4M	$58,5 \pm$	$1,6 \pm$	$2,0 \pm$	$3,0 \pm$	$4,0 \pm$	$4,7 \pm$	$8,6 \pm$	$9,4 \pm$	$12,9 \pm$	$17,5 \pm$	$24,3 \pm$
0.6M	$56 \pm$	$1,5 \pm$	$1,8 \pm$	$2,7 \pm$	$3,6 \pm$	$4,5 \pm$	$8,0 \pm$	$8,4 \pm$	$11,8 \pm$	$15,3 \pm$	$19,6 \pm$
0.8M	$57 \pm$	$1,4 \pm$	$1,7 \pm$	$2,5 \pm$	$3,4 \pm$	$4,4 \pm$	$7,4 \pm$	$7,6 \pm$	$10,7 \pm$	$13,3 \pm$	$16,2 \pm$
1.0M	$61 \pm$	$1,2 \pm$	$1,6 \pm$	$2,4 \pm$	$3,1 \pm$	$4,2 \pm$	$6,8 \pm$	$7,0 \pm$	$9,5 \pm$	$11,1 \pm$	$13,5 \pm$

Arpa toxumlarının Na_2SO_4 - un 0,8 M qatılığında 15 dəqiqə müddətində 1,4 mq, 36 saat müddətində 16,2 mq su udmuşdur. Arpa toxumlarının Na_2SO_4 - un 1,0 M qatılığında 15 dəqiqə müddətində 1,2 mq, 36 saat müddətində 13,5 mq su udmuşdur. Arpa və lobya toxumları Na_2SO_4 -un bütün qatılıqlarında şismənin I fazasında, yəni toxumların kifayət qədər su udmlarına baxmayaraq, onlar heç cürcərməmişlər. Bitkilərə duzların mənfi təsiri ikinci fazada, yəni biokimyəvi reaksiyaların getdiyi fazada özünü bürüzə verir.

Aldığımız nəticələrdən aydın olur ki, bütün vaxt intervallarında izokation natrium duzlarının təsirindən lobya və arpa toxumlarında suyun udulması zəifləyir. Suyun udulması Na_2SO_4 duzunun təsirindən daha kəskin zəifləyir.



Şək. 4. Müxtəlif qatılıqlı Na_2SO_4 mühitlərində saxlanılmış arpa toxumlarında suyun udulmasının zamandan asılılığı. K- kontrol, 1. 0,2 M Na_2SO_4 , 2. 0,4 M Na_2SO_4 , 3. 0,6 M Na_2SO_4 , 4.0,8 M Na_2SO_4 5. 1,0 M Na_2SO_4 . Quru toxumların orta çəkisi 58,6 mq, temperatur 23°C . udulmasını zəiflətməklə göstərilən ardıcılıqla düzülmüşdür: $\text{SO}_4^{2-} > \text{Cl}^-$

Suyun bitki toxumları tərəfindən müxtəlif duzluluq şəraitində udulmasındaki fərqlər miqdari xarakter daşıyır. Suyun udulmasının kinetik qanuna uyğunluqlarının öyrənilməsi duz ionlarının təsirinin toxumların cürcərməsinin I yox, II fazasından başlanması söyləməyə imkan verir. Belə ki, birinci faza həm kontrol, həm də duz məhlulları üçün diffuziya ilə limitləşir və quru toxumlarda osmotik təzyiqin (şışmə təzyiqi) kifayət qədər böyük olması, hətta duzun yüksək qatılığında belə suyun udulmasına mane olmur. Lakin duzların yüksək qatılıqlarında cürcərməməsinin səbəbi toxumlarda suyun miqdarının az olması ilə deyil, şışmənin II fazasında ionların biokimyəvi reaksiyalara mənfi təsiri ilə əlaqədardır. Bu cür təsir III fazada da davam edir və bitki toxumlarının yüksək duzluluq şəraitində cürcərməməsinə səbəb olur. Qeyd etmək lazımdır ki, duzluluq şəraitində şışmənin I, II və III fazasında suyun udulması davam edir. Müəyyən olunmuşdur ki, quru toxumlarda şışmə zamanı suyun kifayət qədər udulmasına baxmayaraq, yüksək duzluluq şəraitində ($\geq 0,2 \text{ M}$) toxumların cürcərməməsinin əsas səbəbi suyun toxumlarda lazımı dərəcədə çatışmaması yox, şışmənin II fazasında ionların spesifik-toksiki təsiridir. Yuxarıda deyilən fikirlərin təsdiqi üçün bir sıra biokimyəvi tədqiqatlar aparılmışdır. Bir və iki-ləpəli bitki toxumları tərəfindən suyun udulması üçfazalı olmaqla yanaşı, həm də kinetik əyrilərin I fazasını eks etdirən hissəsi, zamana görə xətti xarakter daşıyır, bu da mahiyyətinə görə birinci tərtibli reaksiyalara müvafiqdir. Lakin kinetik əyrisinin III hissəsi fermentativ reaksiyaların kinetik əyrisinə formal şəkildə oxşayır. Bu halda toxumlar tərəfindən suyun udulmasında “doyma” səviyyəsi müşahidə olunur. Kinetik əyrilərin hiperbola xarakteri, toxumlar tərəfindən suyun udulmasının mürəkkəb proseslər kompleksində ibarət olduğunu isbat edir. Zaman görə “doyma” və ya maksimum” səviyyəsində reaksiyalar

sıfır tərtibli reaksiyalara oxşardır. Suyun udulmasının kinetik əyriləri əsasında, udulmada sadə diffuziyanın yox, asanlaşmış diffuziyanın limitləşdirici rol oynadığını söyləməyə imkan verir. Bu nəticələr bir sıra alımlar tərəfindən alınan nəticələrə müvafiqdir.

ƏDƏBİYYAT

- 1.İsmayılova S.M., Əliyeva E.E., Qasımov N.A. Toxumlarda hidratlaşma və şışmanın tədqiqi // Bakı universitetinin xəbərləri, təbiət elmləri seriyası, №1, 2011, s.70-74.
- 2.Аллагурова Ч.Р., Гималов Ф.Р., Шакирова Ф.М., Вахитов В.А. Дегидрины растений: их структура и предполагаемые функции // Биохимия, 2003, т.68, с.1157-1165.
- 3.Жолкевич В.Н., Зубкова Н.К., Моявская С.Н., и др. Осморегуляция в листьях хлопчатника при последовательном действии кратковременной гипертермии и почвенной засухи//Физиология раст., 1997, т.44, с.613-623.
- 4.Калашников Ю.Е., Балахнина Т.И., Закржевский. Действие почвенной гипоксии на активацию кислорода и систему защиты от окислительной деструкции в корнях и листьях ячменя. Физиол. раст. 1994, 41 (4), с. 583-588
- 5.Кузнецов В.В., Шевякова Н.И. Пролин при стрессе: биологическая роль, метаболизм, регуляция// Физиология растений, 1999, т. 46, №2, с.321-336.
- 6.Курганова Л.Н., Веселов А.П., Гончарова Т.А., Синицына Ю.В. Перекисное окисление липидов и антиоксидантная система защиты хлоропластов гороха при тепловом шоке. Физиол. раст. 1997, 44(5), 725- 730.
- 7.Кутимская М.А., Бузинова М.Ю., Топчева А.Ф. Вода в растениях // Международный журнал экспериментального образования, 2011, № 7, с.9-11
- 8.Сахабутдинова А.Р., Регуляция салициловой кислотой устойчивости пшеницы к стрессовым факторам : Афтореф. Дисс. канд. Биол.наук. Уфа, 2001, 23с.
- 9.Строгонов Б.П. Метаболизм растений в условиях засоления XXIII Тимирязевские чтения, М.: Наука, 1973, 46 с.
- 10.Corpora F.J., Sandalio L.M., Del Rio L.A., Trelease R.N. Copper-zinc cuperoxide dismutase is a constituent enzyme of the matrix of peroxisomes in the cotyledons of oilseed plants. New Phytol. 1998, 138, 307-314
- 11.Hernandez J., Rubio M., Olmos E., Ros-Barcelo A., Martinez-Gomez P. Oxidative stress induced by long-term plum pox virus infection in peach (*Prunus persica*). Physiol. Plant. 2004, 122, 486-495.
- 12.Javot H., Maurel C. The role of aquaporins in root water uptake // Ann. Bot., 2002, V. 90, p.310-313.
- 13.Maathuis F.J. Prins HBA. Patch clamp studies on root cell vacuoles of a salt-tolerant and a salt-sensitive plantago species // Plant physiol., 2003, V.92, p.23-28.
- 14.Maurel C. Aquaporins and water permeability of plant membrnes // Annu. Rev. Plant Physiol. Plant Mol. Biol., 1997, V.48, p.399-411.
- 15.Munnns R. Genes and salt tolerance: bringing them together // New Phytol., 2005, V.167, p.645- 663.
- 16.Palatnik J.F., Carrillo N., Valle E.M. The role of photosynthetic electron transport in the oxidative degradation of chloroplastic glutamine synthetase. Plant Physiol. 1999, 121, 471- 478.
- 17.Slayter R.O. Effects of several osmotic substrates on the water relationshipof tomato // Austral. J.Biol. Sci., 1961, №4, V.14, p. 146-153
- 18.Taylor C.B. Proline and water deficit: ups, down, ins, and outs // Plant Cell., 1996, V.8, p.1221-1224.
- 19.Tester M.,Davenport R. Na^+ tolerance and Na^+ transport in higher plants // Ann. Bot., 2008, V. 91, p.503-527.

ПЕРВИЧНЫЕ ФИЗИОЛОГИЧЕСКИЕ ПРОЦЕССЫ ПРОРАСТАНИЯ СЕМЯН БОБОВ И ЯЧМЕНЯ В УСЛОВИЯХ ЗАСОЛЕНИЯ

М.Г.НАДЖАФЛИ, Н.Ф.АЛЫЕВА, Ф.К.АЛИЕВА

РЕЗЮМЕ

В ходе исследовательских работ приведены исходные физиологические процессы при прорастании семян ячменя и бобов в условиях засоления, результаты исследования кинетических закономерностей водопоглощени изолирующих солей Na. Было установлено, что поглощение воды семенами ячменя и бобов было более интенсивным в течение первых 3 часов, хотя позже оно ослабло, но через 9 часов оно снова стало интенсивным. Поглощение воды в семенах фасоли, которые были содержаны в течение 36 часов в растворе 1,0 M NaCl, составляло 33,6% по сравнению с контролем, а в семенах ячменя уменьшилось на 50,2%. Было установлено, что поглощение воды семенами, хранящимися в различных концентрациях Na_2SO_4 , более остро подвергается проглатыванию. Причиной этого было влияние анионов на водопоглощение.

Ключевые слова: Оsmос, диффузия, гидратация, соленость, аквапорины, фазы набухания семян.

INITIAL PHYSIOLOGICAL PROCESSES OF THE BARLEY AND BEAN SEEDS GERMINATION IN SALINITY CONDITIONS

M.G.NAJAFLI, N.F.ALIYEVA, F.K.ALIYEVA

SUMMARY

At the investigation work have been given the initial physiological processes during the barley and bean seeds germination in salinity conditions, the study results of the kinetic regularities of water absorption the influence of isocation Na salts. It was identified that, the water absorption by the barley and bean seeds has been more intensive within primary 3 hours even though it is weakened later it again became intensive approximately after 9 hours. The water absorption by the seeds stored in various concentrations of NaCl in bean seeds 1,0 M NaCl concentration decreases 33,6%, in barley seeds accordingly 50,2% during 36 hours. It was determined that, the water absorption by the seeds stored in various concentrations of Na_2SO_4 more acute exposed to ingestion. The reason for that was the anion influence on the water absorption ($\text{SO}_4^{2-} > \text{Cl}^-$).

Key words: Osmosis, diffusion, hydration, salinity, aquaporine, phases of seed germination